

Yüzillik təminat

**İlham Əliyevin qlobal təşəbbüsleri əsasında reallaşan layihələr
Avropanın enerji təminatına davamlı töhfələr verəcək**

Tarixinin ən qüdrətli Azərbaycanı İkinci Qarabağ müharibəsindəki şanlı zəfərin yaratdığı yeni reallıqlar fonunda enerji diplomatiyasında da güclü platforma yaradır. Avropanın əsas enerji təminatçılarından biri olan ölkəmiz artıq "köhnə qıtə" dəki tərəfdəşlərini həm də "yaşıl enerji" ilə də təmin edəcək.

Bunu reallaşdırmaq üçün həm kifayət qədər təbii ressursu, həm də güclü siyasi iradəsi var. Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurasının birinci toplantısı da bu missiyanın hədəflərinin təqdimatı oldu.

Bu toplantıda səslənən fikirlər isə bir daha onu deməyə əsas verdi ki, Azərbaycanın iştirakı ilə Avropaya istiqamətlənən enerji körpüləri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun aydın ifadəsidir.

Azərbaycanın enerji layihələri getdikcə coğrafiyasını genişləndirir

Bütün bunlar, əlbəttə ki, İlham Əliyevin enerji siyasetinin möntiqi nəticəsi və ona verilən dəyərin göstəricisidir deşək, yanılmariq. Məhz bu siya-

sətlə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə dünyanın diqqətini çəkir. Azərbaycan Prezidentinin qlobal təşəbbüsleri əsasında orsəyə gələn və ölkəmizin iştirakçısı olduğu enerji layihələri getdikcə öz coğrafiyasını genişləndirir və tərəfdəş dövlətlərin və bu prosesdə iştirak edən tanınmış beynəlxalq şirkətlərin sayı getdikcə artır. Bunu "Gülüstən" sarayında gerçəkləşən beynəlxalq toplantı da bir daha təsdiqlədi. Belə ki, toplantıda Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumınıya, Bolqarıstan, Yunanistan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatianın yüksəksəviyyəli nümayəndələri, beynəlxalq şirkətlərdən isə SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartrans-

gaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, Solar-Power Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkışaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastuktur və İnvestisiya Bankı, Asiya İnkışaf Bankı və digər qurumların təmsil olunması bunun bariz təcəssümüdür.



Yüzillik təminat

Əvvəl 1-ci səh.

Mərasimdə çıxış edən İlham Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VIII iclasından ötən dövr ərzində Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən, imzalanan sazişlərdən bəhs edərək bildirdi ki, bu gün ölkəmizin Avropanı enerji ilə təmin etməyə yetərinə potensialı mövcuddur.

Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada gedən proseslərə diqqət çəkən dövlətimizin başçısı bildirdi ki, artıq dünya sürətlə dəyişməkdədir və enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti da-ha da artır və adəton görüşlərdə söylədiyimiz kimi, enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulmasına və yeni mənbələrimizi nümayiş etdirir.

Dövlət başçısı ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenlə birgə imzaladıqları enerji sahəsində strateji tərəfdəşliq haqqında memorandumu xatırladaraq dedi ki, bu sənəd, əslində, göləcək planlar üçün aydın yol xəritəsidir. Ümumiyyətlə isə, Azərbaycan Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır və bu, mümkündür, çünki resurslarımız var: "Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur. "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddir və mən bunu qarşılıqlı həmrəylik adlandırdım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstok verməyə çalışırıq. Hesab edirəm ki, bu, göləcək işlərdə bizi istiqamətləndirəcək tərəfdəşliğin yaxşı ruhudur".

Bu bir həqiqətdir ki, Azərbaycanın təbii qaz ixracı artır - 2021-ci ildə toxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olub. Bu il isə onun 24,5 milyard kubmetr olması gözlənilir. Prezidentin söylədiyi kimi, bu o deməkdir ki, Avropa Komissiyası ilə anlaşma memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilati, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir: "Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürər və görəcəklər.

Həmçinin digər bağıntılar və potensial interkonnektorlar vasitəsilə biz Avropana daha çox ölkələri bu layihəyə qoşa biləcəyik. Təbii qaz resurslarına göldikdə, mən artıq dəfələrlə bildirmişəm ki, təbii qaz ehtiyatları bizə və tərəfdəşlərimizə ən azı 100 il üçün bəs edəcək".

"Yaşıl enerji" ölkəsi

Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinə yaranan təhdidlə alternativ mənbələrə marağı daha da artırır. Belə bir məqamda Avropa dövlətlərinin üz tutduğu əsas ölkə Azərbaycandır. Avropa liderlərinin Azərbaycana müraciətinin kökündə ölkəmizin ilk növbədə etibarlı tərəfdəş imici dayanır. Rəsmi Bakının formalasdırıldı etibarlı tərəfdəş imici Azərbaycanın yeni qlobal səviyyəli enerji tədbirlərinə evsahibliyi etməsi ilə nəticələnir.

Bununla yanaşı, Azərbaycan reallaşdırıldığı layihələrlə Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi qəbul olunur. Artıq ölkəmiz neftlə, qazla yanaşı, dünya bazarına, Avropaya "yaşıl enerji" ixracına da başlayır. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çörçivəsindəki iclasda, birinci "Yaşıl Enerji" Məşvərət Şurasının iclasında da məhz bu məsələ ətrafında geniş müzakirələr aparıldı.

İlham Əliyev bir daha tədbir iştirakçılarına Azərbaycanın bu istiqamətdə reallaşdırıldığı layihələri təqdim edərək bildirdi ki, ölkəmizdə "Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmaya layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda bp şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaq. Bu, Cəbrayıllı rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaq. Yəni cəmi 710 meqavat. Əgər hər şey plan üzrə gedərsə, toxminən bir il və ya ilyarım ərzində Azərbaycan bu həcmədə bərpaolunan enerji istehsalı edəcək. Bu isə yüz milyonlara kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcək.

Bərpaolunan enerji ilə bağlı planlara göldikdə İlham Əliyev vurguladı ki, hələlik üç əsas enerji şirkəti ilə razılışdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qı-

qavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmi 10 qıqavatı "Masdar" şirkəti, 12 qıqavatı "Fortescue" şirkəti tərəfindən istehsal olunacaq. "ACWA Power" şirkəti isə hazırda icra olunan razılışmaya əlavə olaraq 2,5 qıqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcək. Bu, əlbəttə ki, çox böyük potensialdır.

Prezident eyni zamanda Qara dənizin dibini çəkiləcək elektrik kabeli barədə də məlumat verdi. İş planını mərhələli və Avropanın şərtləri ilə əlaqəli şəkildə qurmaq tələb olunur: "Bu həmçinin Avropa qitəsində potensial əməkdaşlıq imkanlarımızı daha geniş miqyasda müəyyən etmək üçün lazımdır. Əminəm ki, Rumıniya və Macarıstan "yaşıl enerji"ni qəbul edəcək son məntəqələr olmayıcaqdır".

Azərbaycan çox böyük "yaşıl enerji" potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Prezident dedi ki, yalnız dənizdə külək enerjisinin potensialı 157 qıqavat, quruda külək və günəş enerjisinin potensialı 27 qıqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad edilən torpaqlarda 10 qıqavata yaxındır. Bununla yanaşı, Naxçıvanda da böyük bərpaolunan enerji potensiali müəyyən edilib. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünüy ilə bağlı dənişqıllar aparılır.

Qazın paylanması ilə əlaqədar da Azərbaycanın yaxşı uğurları var. Həmçinin "yaşıl enerji" ilə bağlı da saziş imzalanıb. Prezident vurğuladı ki, tərəfdəşlər təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılması əsaslanan qarşılıqlı əlaqə yaratmalıdır və bunu vahid paket çörçivəsində etməlidirlər: "Bizim güclü siyasi iradəmiz və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr - ister Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, ister Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də "Cənub qaz dəhlizi" - hamisi uğurlu olmuşdur. Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı göləcək planlarımız uğurlu olacaq".

**Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"**